

ABAY KUNANBAYEV ƏLİAĞA KÜRÇAYLI TƏRCÜMƏLƏRİNDE



Abay Kunanbayev qazax xalqının tarixi yaddaşına mütəfəkkir şair, filosof, içtimai xadim vo milli-mədəni düsünçün torcumu kimi daxil olmuşdur. Zengin vo çoxşaxəli ədabi irs qoyub getmişdir. Yaradıcılığının mövzusu vo motiv baxımdan rəngaranglığı oxucu diqqətini hələ özünü sağlığı dövründen cəlb etmişdir. Burada biz bu böyük adəbiyyat və medəniyyət xadimlərin əsərlərinin mövzü, problem vo obrazlarından danışmaq yox, onun lirikasının Azərbaycan dilində tərcümələrindən səhəb əcəqiq.

XX əsrin avvallarından Qazaxistanda tərcümə işinə geniş meydən verilmişdir. Nitəcə qazax adəbiyyatından digər dillərə Qəribi Avropa, rus dilinə çoxsaylı tərcümələr edilmişdir.

Abay yaradıcılığının başqa dillərə tərcüməsinə isə XX əsrin 50-ci illərindən başlanılmışdır. Həmin vaxtlar onun əsərləri ilk növbədən mənqol və Cın dillərdən səsləndirilmişdir. Daha sonralar Abayın əsərlərindən cəx, ingilis, alman, arəb, macar vo digər dillərə tərcümələr aparılmışdır. Azərbaycan dilində tərcümələrə goldidək isə deməliyik ki, onun yaradıcılığı 1970-ci ildən başlayaraq aşağıdakı Azərbaycan müətərcimləri. S.Rüstəm, S.Almazov, E.Borçalı, R.Zəka, S.Mustafayev, A.Zeynalı, B.Adıl, A.Əlizadə, Ə.Kürçaylı, İ.Tapdıq, M.Araz, F.Sadiq, Ə.Comil, M.Dilbazi, M.Şükür, N.Gönçəli, Q.Qasimzadə, Ə.Ziyatay, H.Orucov vo başaları tərfindən aparılmışdır. Qeyd edik ki, Azərbaycan vo qazax dilinərin hər ikisi türk dil alısimə monsusb olسا da, tərcümə prosesində hər ikisi dili özümnəsəsən spesifik xüsusiyyətlərini tərcümə işində xeyli çətinliklər yaradır. Azərbaycan müətərcimlərinin qarşısında noinki tərcümə olunan mətnlərin monolitlarının verilməsinin zorluluğunu, həm də məna vo səslənmədə olan xüsusiyyətlərin qorunub saxlanılması isə prosesinin nozor-çarpacaq dərəcədə mürökəbəldəşdirir. Əlbəttə, burada orijinalla tərcümə dilindəki mətnin funksionallığını müoyyən dərəcədə qorumaq mümkün olsa da, tərcümə olunan mətnin təsviri xeyli dərəcədə dayışdır. Orjinallı mətnin noinki məna əşaları, həm də sos instrumentovkası, ritmikası dayışır. Bu na gərə məna, sos instrumentovkası vo ritmikanı poetik nitqin bu üç müüm həm xüsusiyyətlərini tərcümə dilində yaratmaq ciddi problemlərə çevrilir. Belə olduqda tərcümə zamanı onlardan birinən daha çox qorunub saxlanmasına, dəqiqələrinin isə məmkün qədər yara-

dılmasına soy göstərmək özünü doğrudur. Birinci basdan söyleyik ki, Azərbaycan müətərcimləri əsasən Abay poeziyasının əziz xüsusiyyətlərinin qorunmağa çalışmışlar. Abayın əsərlərinin orijinalını Azərbaycan tərcümələri ilə müqayisə etdiğdə bizi bunun daha yaxşı şahidi olurq. Düzdür, bur tərcümələrde bəzən elə moqamalar rastlaşır. Bəzək ki, orada yer almış obrazlı ifadələr, əqrəmətik-əslübi gedişlər müətərcimlərin özləri tərəfindən yaradılmışdır. Lakin orijinal mətnə belə mütərcim "müdaxilə"si olsın, şeirin canlı axınına mane olmur və bura ortaya gələn müraciətlər, əsərlər, sos birleşmələri, frazalar uğurlu bir quruluş toxşık edir.

Ə.Kürçaylının Abay lirikasından etdiyi tərcümələrə keçməzdən əvvəl bildirək ki, Abay əsərlərinin Azərbaycan dilində tərcüməsi ilə bağlı bizi tədqiqatçı Firuze Ağayevanın iki kitabında gerekli məlumatlar alırıq. Adaların qeyd etdiyimiz kitabların başlıq vo məzmunu bir sərənallarda bir-birinə tekrarlaşdır, bu kitabların Abay əsərlərinin Azərbaycanda öyrənilməsində, onların dilinəmə tərcüməsi ilə bağlı xidmətləri dənəzərə alılmışdır. Bu kitablarında F. Ağayeva Abaydan tərcümələr edən müəlliflərin her birinin qazax mülliətinin əsərinin no səkilində oxuculara təqdim olunmasında çəkdikləri zəhməti de yeterincə dəyərləndirir.

F. Ağayeva müətərcimlərinin gördüyü işin keyfiyyətini vo xüsusiyyətlərinə nəzarət salarkən, həm də haqlı olaraq bù mesəloyə möhəz aşağıdakı rakursdan yanışlığı yaddan çıxmır: "...Abayın əsərlərinin Azərbaycan dilinə tərcüməsi ilə bağlı imzalar müxtəlif olduğunu qədar üslubları, tamayılları, ədabi nessillər vo bədii yaradıcılıq zövqləri dənə dərəcə fərqlidir".

Adını çəkdiyimiz kitabda tədqiqatçı bəzər bù mesəloya dənəzər salır ki, Abay əsərləri kitab halında nozr olunmadan əvvəl Abay adı Azərbaycanda yeterinə populyar olmuşdur. Çünkü böyük qazax yazarı Müxtər Auezov Abayın həyatı, mühəni vo yaradıcılıq yoluuna hərəkəti monumental "Abay yolu" romanında oxucular bu milli medəniyyət xadimini adı məhəz bu əsər vasitəsi ilə tanış olmuşlardır.

1970-ci illərdən tətbiqə ilə güñən qədər Azərbaycan adəbi-bədii məkənnində Abay adı qazax Nizami, Nosi, Füzuli, M.F.Axundzadə adı qədər geniş istifadə olunmuşdur. Bunun bariz nümunəsini biz noinki ardıcıl olaraq müxtəlif möcmülərdə, qəzət və jurnalarda görürük, həm də onu yaradıcılığına olən sözümüzənə 2017-ci ildə Fatima Dursunyanın tətbiq edib noşr etdiydi "Abay" kitabından da görürük. Kitabda hələ 1970-ci ildə prof. P.Xolilovun yazdığı "Ön söz ovozi"ndən sonra Abayın 67 şeiri, üç poeması "İsgondor", "Maqsud", "Özüm haqqında nağıl" vo "Əqliyyə"-si təqdim olunmuşdur. Ən sonuncu tərcümə Heydor Orucovun Abayın "Əqliyyə"sinin tərcüməsidir ki, onu müətərcim 2000-ci ildə "Uluz" jurnalının 7-ci sayında oxuculara təqdim etmişdir. Abay yaradıcılığı Azərbaycan da ona görə bù qədər populardır. "İctimai-siyasi vo fölsəfi əsərlərin müəllifi olan Abayın ədəbi ərsində

Şərq və Qərb klassiklərini xatırladan motivlər, hikməti sözlər, fikirlər az deyildir. İnsan layeqötüni onun manevi - zehni inkişafında qazax filosof kim Abayla Nizami Gəncəvinin bağışlı tellər vardır". Biz bu yaxınlığı Abay poeziyalarının motivlərində dəhə yaxınlaşdırıb.

Abayın 2017-ci ildə oxuculara təqdim edilmiş nümunələri bədiilik, poetiklik, ritmlik və s. baxımdan diqqəti cəlb edir. Ə.Kürçaylı bù qazax şairin yeddi müxtəlif mənşəcindələrində şeirin "Məni məktubunda məftüh edib-sen", "Qoşbində etibar, vəfa, deyə-sələ", "Ey gənclik atışım, hardası, bıru ürok", "Bir dərə sevinmə, gülməz kəhlə kehəri", "Siməndə qom karvan-karvan" və bədə "Kürəyinə təkülüb höküklər qatar-qatar" təlimizdə uğurlu

linin nümunə götirdiyimiz tərcüməsinə də mütərcim Azərbaycan milli dilinin xüsusiyyətlərindən geniş yararlanmaqla, əz tərcüməçilik strategiya və taktikası seçib qazax dilində olan şeirin keyfiyyət göstəricilərinə dəlimizdə verməyə müvəffaq olmuşdur. Abayın "Kürəyinə təkülüb höküklər qatar-qatar" şeirinə dəlimizdə şirin səslənməsi bù şeirin mana hadisəsi olduğunu da sübut etməkdər.

Ə.Kürçaylı is prosesində özünün elə bir tərcüməçilik möhərindən istifadə etib ki, bu şeiri dəlimizdə müstəqil ahamiyətlərə fenomeninə çeviro bilib.

Ə.Kürçaylı Abayın digər yuxarıda adılarla çəkdiyimiz şeirlərində də cini vüsetlə dəlimizdə verməyo müvəffaq olub. Fikrimiz, bù onunla bağlı olub ki, Ə.Kürçaylı Azərbaycan poeziyasında istedadlı sair olduğunu kimi, həm də seristeli müətərcim id. Onun rus, türk xalqları və digər adəbiyyatlardan etdiyi dəyərli tərcümələri bù gün də oxucular tərəfindən maraqla qarşınlanmaqdadır. "Siməndə qom karvan-karvan" şeiri dediklərimizi yaxşı sübut etməkdədir:

*Siməndə qom karvan-karvan,
Nəfəs almaq olmur, aman,
Urşumlu vaxır qəmərəsən-basdən-başa.
Anlara urşum şər omili,
Demək olmur, hər omali
Demək olmur, hər kimşəsə,
yar - yoldaya.
Urşumlu tutub qubar,
Na yeməyi, na yuxum var.
Na həvəsim vərdir çatın səddətə,
İşim - peşəm ahi-zardır,
Na qolunda qüvvət vərdir,
Na taqım, bir qovşam sıküntə.
Şeirin ritmikasından və arxitekturinasından görünür ki, Ə.Kürçaylının soroncama, demək olar ki, çoxsaylı tərcümə priyomları tərəfə. O, bütün hallarda şeirin tərcüməsindən cəvək horokot etməkə, əsərin on mühüm xüsusiyyətlərinə görə qazax höküklər qatar-qatar, Yellindikə hamya ol edir sənki onlar. Papagının altından baxır ilənə gözər. Belə bir gözəlli dündən görəməni var? Bir cüt qara gicələrin bir cüt ulduza bəzər, Qobulları təlatüm salaraq nərəsələr, Bu nəx! Nə təkəssər, Bu neçə zərədən! Kim səni bir gəzəl tutə bilər bəzər!*

səsləndirməyi bacarmışdır. Sonuncu şerindən bəzəi fragmentlərə baxaş: "Kürəyinə təkülüb höküklər qatar-qatar, Yellindikə hamya ol edir sənki onlar. Papagının altından baxır ilənə gözər. Belə bir gözəlli dündən görəməni var? Bir cüt qara gicələrin bir cüt ulduza bəzər, Qobulları təlatüm salaraq nərəsələr, Bu nəx! Nə təkəssər, Bu neçə zərədən! Kim səni bir gəzəl tutə bilə bəzər!"

Tərcümə problemləri ilə möşgül olan müətəssisələr, həm də tərcümə praktikləri yaxşı bilərlər ki, lirik matənin on mühüm funksional ehəmiyyətli sos təsəkkütləri zamanı şeir müsələlərinin ortada olmasıdır. Möhəz buna görə də çox zaman poeziyanın müsəliləyinindən bəhs edir. Əlbəttə, bəzər müsəliliyi ilə insan nitqinin müsəliliyini bir-birinə bəzər bəzər turmutur. Çünkü insan nitqinin müsəliliyinin tamamilə fərqli xarakteri mövcuddur. Burada bù müasir müsəlilişləndiksi sosium müsəliliyi fenomeni ilə bağlı da bəhs etmir. Çünkü o spesifikasi orkestr instrumentovkasında wəfi manerasında da həyata keçirilmək, həm də harməni və tonallığın köməyi, eyni zamanda melodik sıxlıq, ritmika və təktonika ilə təcəssüm olunur. Onlar səslənmənin on yüksək forması kimi qəbul edilir.

Poetikada isə səslənmənən prinsipi evfoniyadakindan daha geniş və müümətliyə. Məhəyyət etibarı ilə bu şeir sənətinin come olub sos instrumentovkasında spesifikasi şökəldə realizə olunur. Struktur baxımdan intonasiya, ritm vo qafiyənin köməyi ilə misra və strofa formalarında təcəssüm olunur. Ə.Kürçay-



*Pərvana MƏMMƏDƏDOVA,
filologiya üzrə fəlsəfe doktoru,
dosent*